

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	45,163.39
a) kreditlər üzrə faizlər, cəmi	33,851.49
a1) neft sənayesi müəssisələri	-
a2) energetika və təbii ehtiyatlar	1,072.05
a3) a1) və a2) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	5,053.36
a4) ticarət və xidmət sahəsi	18,221.64
a5) kənd təsərrüfatı	400.15
a6) ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər	1,406.36
a7) daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri	828.75
a8) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	747.70
a9) mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər	-
a10) sair kreditlər	6,121.48
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla)	109.47
c) digər banklarda depozitlər	1,479.82
d) qiymətli kağızlara investisiyalar	6,930.48
e) ticarət üçün qiymətli kağızlar	2,792.13
f) maliyyə lizinqi	-
2. Faizlər və onlara bağlı xərclər, cəmi	11,005.25
a) depozitlər üzrə faizlər, cəmi	6,528.12
a1) Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	585.86
a2) fiziki şəxslərin tələbli depozitlər	56.86
a3) hüquqi və fiziki şəxslərin müddətli depozitləri	5,885.40
b) AMB-nin kreditləri	-
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
d) bankların depozitləri	2,935.48
e) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1,160.16
f) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	310.26
g) mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
h) bank tərəfindən alınmış ipoteka kreditləri	-
i) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
j) faizlərlə bağlı digər xərclər	71.23
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	34,158.14
4. Qeyri-faiz gəlirləri, cəmi	9,306.12
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	2,637.89
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	4,327.73
c) digər xidmət növlərindən komissiyon gəliri	1,458.96
d) işgüzar şirkətlərdə iştirakdan və çətin realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	-
d1) icmallaşmamış törəmə şirkətlərdə (50%+1 səs hüququ verən səhm) iştirakdan gəlir	-
d2) digər icmallaşmamış şirkətlərdə və birgə müəssisələrdə (50%-dən az) iştirakdan gəlir	-
e) digər qeyri-faiz gəlir növləri	881.54
5. Qeyri-faiz xərcləri, cəmi	22,334.64
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	7,131.25
a1) əmək haqqı	5,141.77
a2) mükafatlar	653.76
a3) kompensasiya və müavinətlərin digər növləri	-

a4) məşğulluq fonduna ayırmalar daxil olmaqla sosial təminat xərcləri	1,335.72
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	6,981.92
b1) icarə haqları	2,634.72
b2) amortizasiya	2,176.79
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	847.60
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	1,322.81
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	8,221.47
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	21,129.62
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	10,691.81
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərəri) (sətir 6 çıx sətir 7)	10,437.81
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərəri), cəmi	1,923.00
a) daşınmaz əmlakın satışından mənfəət (zərəri)	-
b) sair mənfəət (zərərlər)	1,923.00
10. Vergilər ödənilənədək xalis mənfəət (zərəri) (sətir 8 üstəgəl (çık) sətir 9)	12,360.81
11. Mənfəətdən ödənilən vergilər	(32.69)
12. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərəri) (sətir 10 çıx sətir 11)	12,393.50
13. Hesablanmış dividendlər, cəmi	-